

SAHAB ƏLİYEVƏ
AMEA Naxçıvan Bölümü
E-mail: sahabaliyeva89@gmail.com

HÜSEYN CAVİDİN FƏALİYYƏTİNİN TÜRKİYƏ DÖVRÜ VƏ YARADICILIĞINDA TÜRKİYƏ MÖVZUSU

Məqalədə Türkiyənin içtimai-siyasi və mədəni hayatı Hüseyin Cavidin bədii əsərləri və məktubları əsasında araşdırılmış, İstanbul mühitinin Cavidin dövriyyətindən formallaşmasına oynadığı rol müxtəlif aspektlərdən öyrənilmişdir. Eyni zamanda Cavidin İstanbul dövrü yaradıcılığı da ətraftı şəkillər tədqiq olunmuş, şeirlərinin dil, əslub və sənətkarlıq xüsusiyyətləri araşdırılmış, şeirlərindən bir neçə nümunə və rürlər dövr Cavid işləşməsini formallaşdırın cəhətlər müxtəlif tədqiqatçıların fikirlərinə də asaslanılaq izah olunmuşdur. Məqalədə Cavidin Türkiyədə yaşadığı müddədə Vətən həsratı, əsas amalının xalqına, Vətəninə xidmət olması onun "Vətən" şeiri və məktublarına istinad edilməklə araşdırılmış, "Uçurum" və "Afət" faciələrindəki obrazların timsalında xalqını, Vətəninin unudan gəncərin facisi, "mədənilik" və "yenilik" adı altında ehteqsizlərin tərəfdarı fəlakətlərin öz əksini tapması əsaslandırılmışdır.

Açar sözlər: Azərbaycan, İstanbul mühiti, türk şeirləri, Türkiyə mətbuatı, başəri ideyalar.

Türkçülük və turançılıq ideyalarının qızığın müdafiəçisi, öz milli, başəri ideyaları ilə nəinki Azərbaycan ədəbiyyatının, eyni zamanda dünya ədəbiyyatının bir çox dahi şəxsiyyətləri ilə müqayisə oluna biləcək istedadı, dahiliyə malik Hüseyin Cavid öz orijinal üslubu ilə ədəbiyyat tariximizdə dərin iz qoyan böyük mütəfəkkirdir. Qısa olduğu qədər mənalı, kəşməkəşli həyat və fəaliyyətinə nəzər yetirdikdə Hüseyin Cavid dahiliyinin, böyüklüyünün, istedadının meydana çıxmışında onun doğulduğu torpağın, ailədə aldığı tərbiyənin, "Məktəbi-Tərbiyə"dəki təhsilinin, müxtəlif illərdə İran və Türkiyədə yaşamasının, Tiflisdəki fəaliyyətinin, onu əhatə edən elmi-ədəbi mühitin, dövrünün tənmiş elm və sənət adamları ilə yaxınlığının və s. təsiri danılmazdır. Sadaladığımız bütün bu təsirlər sırasında Cavidin Türkiyədə təhsil alması, dörd il bu mühit içərisində yaması xüsusilə qeyd olunmalıdır.

Onun İstanbula getməsini, oradakı fəaliyyətini tanınmış ədəbiyyatşunas alim Rəfael Hüseynov Cavidə həsr etdiyi kitablarının birində belə təsvir edir: "Burda, İstanbulda ömrünün dörd ili qalacaq. Ömrünün dörd ili qalacaq orda və Hüseyin, ömrünün sonrakı dörd on ilinə sıqacaq qədər xatırələrlə qayıdacaq oradan. İstanbul xörəklərinin dadi, İstanbul çıçəklərinin ətri, İstanbul nəğmələrinin titrək xalları, İstanbul ləhcəsinin şirinliyi son günəcən unudulmayacaq. Burda təzə-təzə dostlar-tanışlar tapacaq. Burda məşhur inqilabçı şair Səid Sələməsiylə, "Danişməndane-Azərbaycan" təzkirəsinin yazarı Məhammədəli Tərbiyət, İran maarifpərvərlərindən Naci bəylə, Abdulla Surla, Bəkir Çobanzadəyə...tanış olacaq, burda böyük Tofiq Fikrətdən, Rza Tofiqdən dərs öyrənəcək... Burda, bu şəhərdə savad, zövq, ədəbi səliqə tərbiyəsi alacaq və sonra uzun illər boyu bunun faydalarnı da duyacaq, "zərbələrini" də yeyəcək. Burda, bu şəhərdə o, kitabdan-kitaba keçidkə bilik zənginliyinə də nail olacaq, pulsuzluğun sıxıntılarına da məruz qalacaq, oxumaq, öyrənmək xatirinə həftələrlə pendir-çörək yeməyə də dözəcək" [12, s. 203]

327]. Bütün bu fikirlərə əsaslanaraq deyə bilərik ki, doğrudan da, Hüseyin Cavid dünyagörüşünün formalşamasında, türkçülük və turançılıq ideyalarının yaranması və inkişafında Türkiye ədəbi mühitinin böyük rolü olmuş, “onu Qərb düşüncəli, Şərq koloritli bir dramaturq kimi yetişdirmişdir” [14, s. 22].

Hüseyin Cavid ilk təhsilə mollaxanada başlamış, beş il orada təhsil aldıqdan sonra “Məktəbi-Tərbiyə”yə daxil olmuşdur. 1898-ci ildə “Tərbiyə” məktəbini bitirdikdən sonra Təbrizdə “Talibiyə” mədrəsəsində təhsilini davam etdirmiştir. Təhsilini bitirdikdən sonra Naxçıvana qayıtmış, 1905-ci ildə Bakıya getmiş, orada Abdulla Şaiqlə tanış olmuşdur. Abdulla Şaiq sonralar nəşr etdirdiyi kitablarında Cavidə Bakıdakı görüşləri haqqında məlumat vermiş, həm də Cavidin sonrakı fəaliyyətini belə təsvir etmişdir: “Təbrizdən qayıtdıqdan sonra bir müddət ticarətlə məşğul olmuş, 1905-ci ildə səyahət üçün Bakıya, sonra isə Tiflisə gəlmış, burada atasının yaxın dostlarından ticarət şirkəti sahibi olan biri ilə şerik olmuş Hüseyin şirkətin həm mühasibat işlərini aparmalı və həm də əlində olan sərmayəsi-700 manatı şirkətə verməli idi. Şirkətin Batumda, Təbrizdə və İstanbulda şöbələri var idi. 1905-ci ildə Hüseyin İstanbul şöbəsinə göndərilir...” [17, s. 291]. Deməli, Hüseyin Cavid 1905-ci ildə İstanbulda ticarət məqsədilə getmiş, onun göndərildiyi ticarət şirkətinin İstanbul şöbəsi iflas etdikdən sonra geri dönməmiş, təhsil almaq üçün orada qalmışdır. Hələ universitet qəbul olmamışdan əvvəl bir neçə ay Türkiyənin məşhur filosof-alimi Rza Tofiqdən dərs almış, onun fəlsəfi fikir dünyası ilə tanış olmuş. Qərb və Şərq filosofları və onların əsərlərini mütəlia etmişdir. Daha sonra İstanbul Darülfünuna daxil olmuş, o dövr türk romantizminin görkəmli nümayəndlərindən olan Əbdülhəq Hamid, Namiq Kamal, Şəmsəddin Sami, Rəcaizadə Mahmud Əkrəm, Tofiq Fikrətə six yaradıcılıq əlaqələri saxlamışdır.

Hüseyin Cavidin Türkiyədəki fəaliyyəti, Türkiyənin ictimai-siyasi və mədəni həyatı haqqındaki məlumatları İstanbuldan Qurbanəli Şərifzadəyə yazdığı səkkiz məktubu vasitəsilə əldə edirik. Bu məktublar haqqında Əziz Şərif yazırı: “Mənim əlimdə onun İstanbuldan Naxçıvana-Qurbanəli Şərifzadəyə yazdığını səkkiz məktubu vardır ki, bunlar 1906-10-cu ilə qədər dörd ilin ərzində yazılmışdır. Bu məktublar şairimizin həyat və yaradıcılığında əhəmiyyətli olduğu kimi, tərcüməyi-halında da qarənlıq olan İstanbul dövrünü lazımı dərəcədə aydınlaşdırır” [16, s. 26]. Əziz Şərif eyni zamanda xatirələrində Hüseyin Cavidin atası Qurbanəli Şərifzadəyə göndərdiyi bir məktubunda Salik təxəllüsü ilə fars dilində yazdığını “Vətən” şeiri haqqında da məlumat vermiş, şeirin tərcüməsinin İ.Cəfərpura məxsus olduğunu göstermiş və onun tərcüməsini oxuculara təqdim etmişdir:

Olubdu qəlbimə hakim mənim məlali-vətən,
Başında şur ilə məskən salıb xəyalı-vətən,
Vətən, vətən deyərək hər diyara səs salıram,
Düşərmi bircə dilimdən mənim məqali-vətən?
...Əgər sual edələr-Salikin xəyalı nədir?

Deyin, həqiqəti ancaq olub maali-vətən [6, s. 267].

Təkcə bu şeir deməyə əsas verir ki, Cavid Türkiyədə olduğu müddətdə Vətənini unutmamış, yeri gəldikcə şeirlərində, məktublarında bunu dilə gətirmiştir. Bu şeiri “ürəyi vətən eşqi ilə döyünen, incəqəlbli bir şair-vətəndaşın həzin nəğməsi” [13, s. 115] də adlandırmış olar. Əziz Şərif xatirələrinin davamında Hüseyin Cavidin İstanbul dövrü yaradıcılığında daha çox klassik üslubda, əruz vəznində yazdığını vurgulamışdır. “Vətən” şeiri “bəlkə də Hüseyin Cavidin bu şəkildə yazmış olduğu son şeirdir, çünkü İstanbuldan qayıtdıqdan sonra şair öz yaradıcılığında bambuşqa yol seçmiş, çox vaxt əruz vəznində yazsa da, yeni-yeni formalardan istifadə etməyə başlamışdır.

Bu cəhətdən həmin “Vətən” şeiri Hüseyin Salik ilə şair Hüseyin Cavid arasındakı fərqi apaçıq göstərməklə bərabər, Hüseyin Cavid yaradıcılığında İstanbul təlim və təbiyəsinin də rol və əhəmiyyətini aydınlaşdırmışdır” [6, s. 267].

Məktublarında Cavid öz təhsili, müəllimləri, keçirilən dərslər, gələcək planları haqqında məlumat verməklə yanaşı, Türkiyənin o zamankı ictimai-siyasi və mədəni həyatı, İstanbulda gedərkən yol boyu gördüyü bir neçə türk şəhəri haqqında da söz açır. Bildiyimiz kimi, o dövrə Türkiyədə Sultan II Əbdülhəmidin istibdad rejimi hökm sürdü. Ölkədə söz, fikir və vicdan azadlığı yox dərəcəsində idi. Bu vəziyyət Cavidin də narahat etmiş, Qurbanəli Şərifzadəyə yazdığı məktublarından birində bu məsələyə toxunaraq yazmışdır: “İstiqlala dair bir söz oxunması və qonuşulması pək məmənu olub, artaçaq mahaldır... Əcnəbi poçtları vasitəsilə azad ruhlu qəzet almağa mane olurlar... Ən irəli gəlmış məktəblər əsgəri və tibbi məktəblərdir... Azad ruhlu müəlliflərin kitabları qadağandır... İstanbulda çox böyük qiraətxana və kütübxanalar var, amma layiqlərinə kitabları və qəzetləri yoxdur, çünki hər bir eyi mündəricat və mətbuat yasaqdır...” [7, s. 29]. Məktublarından əlavə, “Fyuzat” jurnalında çap etdirdiyi bir şeirində də Türkiyədəki istibdad rejimini kəskin təqnid etmişdir:

Daha məhv etdi artıq istibdad,
Yaqdı zülm atəşinə canımızı.
Oldu hər bir hüququmuz bərbad,
Dinləməz kimse ələmanımızı [3, s. 126].

Cavidin məktubları Türkiyənin o zamankı ictimai və mədəni həyatını öyrənmək baxımından da olduqca dəyərlidir: “İstanbulda mütəaddid və gunagun teatrolar var. Ələlxüsəs ramazanda büsbüütün kəsəbə və çoq əsnafın dükənləri gecələr açıq olub, məfhum olduğunu göra, teatrolar da ziyadələşir və türklər də o gecələrdə teatroya getməyə artıcaq talib və rağib oluyorlar... Ünas firqəsi, büsbüütün xanımlar üzüaçıq və hürrdürlər, amma namənəsib bir şey yapmazlar. Xilafi-şər, bir iş nəşət ediyorsa, devlət çoq sıqı tutuyor. Amma bəzilərinin də müxtəsər yüz örtüyü vardır. Türkiyədə muzey sənətinə tərəqqi verməyə çoq təlaş və səy olunur...” [5, s. 256].

Məktublarından malum olur ki, Cavid Türkiyədə tələbalıq illərində maddi cəhətdən çox sıxıntılar çəkmiş, özünün yazdığını kimi, “həftələrlə peynir-əkməklə qənaət edə-rək” dolanmış, ancaq yenə də heç kimə ağız açmamış, mənəvi köləliyi qəbul etməmiş, Qurbanəli Şərifzadənin təşəbbüsü ilə ona göndərilən iana torbasını da yırtmışdır. Heç bir məhrumiyyət, ağır vəziyyət onu öz amalından, həyatı boyu əsiri olduğu məhəbbət və həqiqətindən uzaqlaşdırıa bilməmişdir: “Bən hamallığı, xidmətkarlığı pək ziyadə sevərim. Fəqət böylə bir devri-hürriyət və zəmani-səadətə bənliyimi satmaq, əsir olmaq istəməm (əsir olduğum bir şey varsa, o da həqiqət və məhəbbətdir). Əsarət zəncirinə bağlanmaq, o müləvvəs qeydi çəkməyə razı olamıyorum” [5, s. 262].

Cavidin məktublarından da məlum olduğu kimi, o, Türkiyəni nə qədər sevsə, oranın ədəbi mühitindən təsirlənsə də, Vətənini bir an belə unutmamış, əsl məqsədinin Vətənə xidmət olduğunu dəfələrlə vurgulamışdır: “Şimdi burada hər zəhmətə mütəhəmmil olub da alırdım maaş ilə, fəqirənə bir güzəran ilə burada üç-dört sənə qədər dəxi həm tədris, tədərrüs edə bilirim. Lakin, lakin... validəm, vətənim, vətəndaşlarım bütün-bütün unutulacaq bir hala gəlir. Şimdi burada binlərcə iş başında sahibi-heysiyyat tatar, türk-küstanlı, qafqası, kırımlı vardır ki, hər təhsilini ikmal etdikdən sonra İstanbullu olmayı da onlara zəmlə, bir osmanlı olub getmişdir. Bu bəncə pək güclə... Şimdi əsil məqsəd vətənə xidmət, həm də layiqiylə xidmət etməkdir” [5, s. 269].

Hüseyin Cavid İstanbulda təhsil aldığı müddətdə bədii yaradıcılıqla da məşgül olmuş, “Rəqs”, “Çəkinmə, gül”, “Uyuyur”, “Pənbə çarşaf”, “Xuraman-xuraman”, “Dəniz

pərisi”, “Hər yer səfali”, “Mən istərəm”, “Yadi mazi”, “Ah, yalnız sən”, “Şeir məftunu”, “Bir ahi-məzlumanə” şeirlərini qələmə almışdır.

Bu şeirləri qiymətləndirdən Cavid ırsının cəfakes tədqiqatçısı akademik Məmməd Cəfər yazırıdı: “Məzmun cəhətindən həyəcanlandırıcı xəyallar, fövqəladə, mücərrəd mənəvi səadət həsrəti, forma cəhətindən isə süni pafos, dəbdəbəli üslub, fars və ərab söz-ləri, təkibləri ilə ağırlaşdırılmış qəлиз dil bu şeirlərin çoxunun əsas xüsusiyyəti idir” [2, s. 31]. Cavidin Türkiyədə oxuduğu müddətdə yazdığı şeirlərin dil və üslub xüsusiyyətlərini hərtərəfli araşdırın M.Cəfər belə qənaəətə gəlir ki, Cavid bu dövrə əsasən klassik üslubda yazmışdır, ancaq bəzi şeirlərində xalq şeir üslubunu da müşahidə etmək mümkündür. Bunun səbəbi kimi, bir tərəfdən Cavidin türk ədəbiyyatının Əbdülhəq Hamid, Cənab Şəhabəddin kimi şairlərdən təsirlənməsini, digər tərəfdən isə o dövrə Azərbaycanda olduğu kimi, Türkiyədə də zəif də olsa, şeirdə yeni dil, üslub, ədəbi forma axtarışlarının başlanması ilə əlaqələndirmişdir. Türk şairlərdən Tofiq Fikrət və Əbdülhəq Hamid əsərlərinin çoxunu çatın dildə yazardılar, Rza Tofiq şeirdə həm klassik, həm də xalq üslubundan istifadə edirdi. Cavidin də bu dövrə yazdığı şeirlərə nəzər yetirdikdə, iki üslubun birləşdiyinin – ictimai-fəlsəfi şeirlərinin klassik üslubda, mahni və şərqilərinin isə xalq şeiri üslubunda yazıldığının şahidi olurraq. Cavidin o dövr lirikasını araşdırın tanınmış alim İsa Həbibbəyli də bu cəhəti nəzərə almış, Türkiyədə təhsil illərində yazılmış “Yadi-mazi”, “Bir ahi-məzlumanə” şeirlərinin quruluşundakı orijinallığı belə izah etmişdir: “Bu şeirlər hər iki üslubun – klassik lirika və xalq-aşiq lirikasının qovuşağından yaranmışdır. Xalq aşiq poeziyasında olduğu kimi, şeirlər bəndlərdən ibarətdir. Lakin bəndlərin arasında klassik lirkadakı beytlərə bənzər cüt misralar verilmişdir” [11, s. 7].

Ey vətən! Ey gönül pərəstəri!
Var ümidi, qüsura baqmışsan,
Bizə tərcih edib də əğyarı
Biraqıb nari-hicrə yaqmışsan.
Səni bu hala saldı qəflətimiz,
Daha əfv et, yetər nadamatımız [3, s. 125].

Ədibin sonralar yazdığı şeir və dram əsərləri sübut edir ki, Vətənə qayıtdıqdan sonra Cavid klassik şeir üslubunu çatınlasdırmayı lazımsız olduğunu anlamış, özünəməxsus dil və üslub xüsusiyyətlərini müəyyənləşdirmişdir.

İstanbulda təhsil aldığı müddətdə Cavid təkcə şeir yazmaqla kifayatlanmamış, yazıqlarını müxtəlif mətbuat orqanlarında da çap etdirmişdir. Onun üç şeiri “Sırat-ülmüstəqim” jurnalında dərc olunmuşdur (“Yadi-mazi”, “Elmi-bəşər”, “Son baharda”). Ədib “Cavid”(əbədi) imzasını da ilk dəfə 1909-cu ildə bu jurnalda işlətmüşdür. Bundan başqa onun “Bahar şəbnəmləri” kitabında yer alan iki şeiri İstanbulda çıxan “Ədəbiyyat-Umumiyyə” məcmuəsində, “Nəcm-i Geysudar” başlıqlı şeiri isə Məmməd Əmin Rəsulzadənin 1923-29-ci illərə İstanbulda çıxardığı “Yeni Kafkasya” dərgisində dərc edilmişdir. Bu dərgi ilə bir çox şair və yazıçılarımız əməkdaşlıq etmiş, Cavid isə bu dərgidə “Əhməd Cavaddan sonra şeiri nəşr edilən ikinci azərbaycanlı şair olub” [10, s. 107]. Göründüyü kimi, Cavid Vətənə döndükdən sonra da Türkiyə ilə əlaqəsini kəsməmiş, oradakı ictimai-siyasi vəziyyətə öz münasibətini bildirmiş, öz şeirlərini müxtəlif dərgilərə göndərmişdir.

Cavid İstanbul mühitindən aldığı təəssüratlar əsasında “Uçurum” və “Afət” faciələrini yazmış, o dövrə özünün də müşahidə etdiyi türk ziyalılarının böhranlı vəziyyətini, Avropa mühitinin mənfi tərəflərinə diqqəti cəlb edərək Vətənini, millətini unudan gənclərin faciəsini bu əsərlər vasitəsilə tənqid etmişdir. Bu mövzu Cavidin həmişa düşün-

dürmüş, hələ 1915-ci ildə "Açıq söz" qəzetində nəşr etdirdiyi "Mühəribə və ədəbiyyat" məqaləsində həmin məsələyə toxunmuşdur: "Avropa yolunu tanır-tanımaz, bir də baxırsan fransız müqəllidiyi meydən aldı. Həm də fransızların az-çox ciddi və məharətli ədəbiyyatı deyil, hoppa, dəgərsiz və çürük əsərləri təqib olundu, tərcümə edildi və kəndiliğindən xüsusi əsərlər yazanlar belə, bir dörlü təqlidən yaqayı siyaramadılar. Həm də əskilik ilə yeniliyi, əcəmlik ilə fransızlığı qarşıdıraraq iki çürük, iki əxlaqsız uçurum arasında qaldılar. Yalnız Rza Tevfiq, Əbdülhəq Hamid, Tevfiq Fikrət kibi məşahir, bir də milli ənənələri, milli duyğuları dinləyən bəzi gənc ruhlar, gənc qələmlər köhnəlikdən, müqəllidiyidən sıyrılmaga başladılar. Namiq Kəmal kibi özünü hər kəsə sevdirə bilən böyük bir hünərvəri belə pək küçük, pək darruhlu buldular və haqları da var..." [5, s. 236].

Bu mövzuda yazdığı "Uçurum" faciəsində Cavid ilk dəfə Şərq və Qərb, "biz Qərb-dən nəyi öyrənməli və nəyi əxz etməliyik məsələsini ortaya qoyur və türk cavanlarının mənəviyyatsızlığı, əxlaqsızlığı yuvarlanması bir səbəbini də Qərbin ifrat mənfiliklərinə aludəcilikdə görür" [1, s. 192]. "Uçurum" faciəsinin yazılmış tarixi barədə bir çox mülahizələr mövcuddur. O dövrün görkəmli tənqidçilərindən Mustafa Quliyev və Əli Sultanlı öz yazılarında bu əsərin 1905-06-ci illərdə İstanbulda yazıldığını və Cavidin ilk dram əsəri olduğunu iddia edirdilər. Akademik Məmməd Cəfər isə əsərin istər dil, üslub və sənətkarlıq cəhətdən Cavidin İstanbul dövründə qələmə aldığı əsərlərindən seçilməsi, istərsə də bu əsərin sənətkarlıq keyfiyyətlərini nəzərə alaraq Cavidin sənətdə püxtələşdiyi dövrünə aid olması fikrini irəli sürərək onun 1917-ci ildə yazıldığını sübuta yetirmiş və bununla da mübahisələrə son qoymuşdur.

"Uçurum" romantik üslubda yazılmış və mövzusu Türkiyə həyatından alınmış faciədir. Əsərdə "Avropa burjua əxlaq düşkünlüyü ilə Şərqdəki burjua əxlaq düşkünlüğünü arasındaki yaxınlıqdan, Qərbə Şərqiñ təməsindən yaranan yarğanlar, uçurumlar və bu yarğanların, uçurumların qurbanı olan insanların, günahsız bir ailənin faciəsindən bəhs edir" [9, s. 105].

Əsərdə Cəlal obrazı vasitəsilə Cavid o dövrdə türk gənclərinin Avropaya Meyil etməsini, oradan elm, sənət öyrənmək əvəzinə, Avropa aristokrat təbəqəsinin mənfi əxlaq və vərdişlərini mənimşədiklərini açıb göstərmişdir. Cəlalin Avropa mühitində böyümüş və tərbiyə almış, əxlaqsız qadın Anjelə uyması onu həm sənətindən, həm də təmiz, saf məhəbbətlə onu sevən həyat yoldaşı Gəvərçindən, qızı Mənəkşədən ayrı salır, sonda da faciəsinə səbəb olur. Əsərdə Uluğ bəyin dilindən söylənən fikirlərlə gəncləri uçuruma aparan səbəblərin bütün detalları gözümüzönündə canlanır:

O gün ki, İstanbulda
Gənclik fransızlaşdı,
Getdikcə türk evlədi
Uçuruma yaqlaşdı.
Sərxoşluq, iffətsizlik
Sardı bütün gəncləri,
Zəhərləndi getdikcə
Məmləkətin hər yeri.
Qəhrəman Oğuzlarının,
Böyük Ərtoğrolların
Sarsılmaz xələfləri
Şimdi həp sapqın, azığın...[4, s. 339].

Bu əsəri ətraflı şəkildə tədqiqata cəlb edən Əli Sultanlı yazdı: "Fyützat" məcmuəsinin mühərrirrəri İstanbul mühitini tərifləyərkən, oradan vətənə dönen gənc dramatuq

İstanbul'a öldürücü satır yazır. Oslində o, Paris mühitinin təsiri altına düşmüş İstanbul hayatı, gənclərin əqləqini, pozğunluğunu realist cizgilərlə vermişdir” [15, s. 107].

Hüseyin Cavid Türkiyə mövzusunda yazdığı “Afət” faciəsində də İstanbulun zədə-gan çevrələrində mədəniliyin və yeniliyin təzahürü sayılan Qərb əqləqinin yalnız kişilə-rə deyil, qadınlara da malhədici təsirini göstərmüşdür. Əsərdə Afət, Özdemir, Xandəmir, Qaratay obrazları vasitəsilə Qərb əqləqinin gətirdiyi “yenilik” və “mədənilik” tənqid olunur, insanların arzu və istəklərinin məhvini səbəb olan, ailə faciələrinə, qadınların fəlakətinə gətirib çıxaran səbəb olaraq göstərilir. Əsərdə Cavid təsvir etdiyi eybəcər mühit daxilində Ərtoğrul, Alagöz və Yavuzun simasında mütərəqqi görüşlü, sağlam ruhlu gənclərin olduğunu da təsvir etmişdir. Lakin “təzə, müsbət və işıqlı meyillər, sağlam və gənc qüvvələr özlərinə qarşı inamsızdır. Hər kiçik təsadüfdən və müvəqqəti çətinlikdən qorxuya düşüb sustalarlar. Faciənin mürəkkəbliyi də elə burasındadır: cırkınlıq, qaranlıq və pislik həqiqətdən qorxmadiğı, çəkinmədiyi halda, gözəllik və doğruluq özündən qat-qat zəif və təməlsiz olan mühafizəkarlıq və eybəcərlik önündə sarsılır, yaşamaq ümidi az qala itirir və qeyb olur” [8, s. 87].

Bələliklə, Hüseyin Cavidin Türkiyədə təhsil almış, İstanbul ədəbi-mədəni mühiti ilə tanışlığı onun dünyagörüşünün formallaşmasında, filosof-səir, dramaturq kimi yetişməsində müstəsna rol oynamışdır. Əsas həyat amalı həqiqət və mahəbbət olan H.Cavid fəlsəfəsinin, diliinin formallaşması həyat və fəaliyyətinin İstanbul dövrünə təsadüf etdi-yindən bu dövrü Cavidin ömrə yolunun əsas, taleyüklü illəri adlandırsaq heç də yanılımaz. Onun istər Türkiyə mövzusunda yazdığı əsərləri, istərsə də məktubları o dövr Türkiyə içtimai-siyasi və mədəni həyatının öyrənilməsi baxımından olduqca qiymətli mənbədir. Harada yaşamasından asılı olmayaq əldə etdikləri, öyrəndikləri ilə xalqına, Vətəninə xidmət amalı Cavidin nəinki xalqının, bütün türk dünyasının dahi şairi və mü-təfəkkiri seviyyəsinə qaldırdı, ona əbədiyyaşarlıq statusu qazandırdı.

ƏDƏBİYYAT

1. Babaxanlı G. Azərbaycan ədəbi fikri və Hüseyin Cavid. Bakı: Çəlioğlu, 2010, 244 s.
2. Cəfər M. Hüseyin Cavid. Bakı: Azərnəşr, 1960, 264 s.
3. Cavid H. Əsərləri: 5 cilddə, I c., Bakı: Lider nəşriyyatı, 2005, 256 s.
4. Cavid H. Əsərləri: 5 cilddə, II c., Bakı: Lider nəşriyyatı, 2005, 352 s.
5. Cavid H. Əsərləri: 5 cilddə, V c., Bakı: Lider nəşriyyatı, 2005, 288 s.
6. Cavid ixtirurların. Bakı: Gənclik, 1982, 392 s.
7. Camalov K. Hüseyin Cavid və məktəb. Naxçıvan: Əcəmi NPB, 2013, 144 s.
8. Əlioğlu M. Hüseyin Cavidin romantizmi. Bakı: Azərbaycan Dövlət Nəşriyyatı, 1975, 214 s.
9. Əsfandiyev T. Hüseyin Cavidin ideyalar aləmi. Bakı: Yazıçı, 1985, 206 s.
10. Əsgərzadə L. Hüseyin Cavid: mühiti və müasirləri. Bakı: AFpoliqraf, 2015, 284 s.
11. Həbibbəyli İ. Hüseyin Cavid və sənəti // Hüseyin Cavid: taleyi və sənəti. Bakı: Nurlan, 2007, 144 s.
12. Hüseynov R. Vaxtdan uca. Bakı: İşıq, 1989, 363 s.
13. Xəlilov F. Naxçıvanın elmi, ədəbi və mədəni mühiti: tədqiqlər. Naxçıvan: Əcəmi NPB, 2017, 248 s.
14. Qəhrəmanov Ə. Hüseyin Cavid və Naxçıvan teatrı. Naxçıvan: Əcəmi NPB, 2017, 120 s.
15. Sultanlı Ə. Məqalələr. Bakı: Azərnəşr, 1971, 328 s.
16. Şərif Ə. Keçmiş günlər. Bakı: Yazıçı, 1986, 412 s.
17. Şaiq A. Xatırələrim. Bakı: Gənclik, 1973, 364 s.

ТУРЕЦКИЙ ПЕРИОД ДЕЯТЕЛЬНОСТИ ГУСЕЙНА ДЖАВИДА И ТЕМА ТУРЦИИ В ЕГО ТВОРЧЕСТВЕ

В статье рассматривается социально-политическая и культурная жизнь Турции на основе художественных работ и писем Гусейна Джавида, а роль среди Стамбула в формировании мировоззрения Джавида изучена в различных аспектах. В то же время творчество Джавида в Стамбуле было подробно изучено, его поэзия изучалась с точки зрения языка, стиля и мастерства. Было представлено несколько примеров его стихотворений, а особенности, формирующие стиль Джавида в то время, были разъяснены на основе мнений разных исследователей. На основании стихотворения «Родина» и писем Джавида в статье изучена его тоска по Родине во время пребывания в Турции, также, что его основной целью являлось служение своему народу, своей Родине. Кроме того в статье на примере образов из трагедий «Пропасть» и «Афет» было обосновано отражение трагедий молодежи, позабывших свой народ, свою Родину, бедствий, совершенных безнравственностью под названием «культурность» и «новшество».

Ключевые слова: Азербайджан, среда в Стамбуле, турецкие поэты, турецкая пресса, общечеловеческие идеи.

Sahab Aliyeva

THE TURKISH PERIOD OF HUSSEIN JAVID'S ACTIVITIES AND THE SUBJECT OF TURKEY IN HIS CREATIVE WORK

In this article the socio-political and cultural life of Turkey have been investigated on the basis of Hussein Javid's artistic works and letters, the role of Istanbul's environment in Javid's outlook has been studied in various aspects. At the same time, Javid's creativity in Istanbul was researched in detail, the language, style and craftsmanship features of his poetry were studied. Several examples from his poems were given, and especially, the features which were formed Javid's style during that time were explained on the basis of the views of different researchers. The author has investigated Javid's living in Turkey that period, his homesickness, serving his motherland and other problems on the basis of his poem "Vatan" ("Motherland") and his letters. In he author shows that his main that purpose was to serve his nation. As well as in the article on the basis of the images from the tragedies of "Uchurum" ("Abyss") and "Afat" writer tried to reflect the tragedy of youth who has forgotten his people, his land, the scourge of committed immorality under the name "civility" and "innovation"

Keywords: Azerbaijan, Istanbul's environment, Turkish poets, Turkish press, human ideas.

(Filologiya üzrə elmlər doktoru Fərman Xəlilov tərəfindən təqdim edilmişdir)